



BİNƏQƏDİ

Tarixin qızıl
yaddaşı: dünya
idman aləminə
yeni nəfəs gətirən
ilk Avropa Oyunları

№25 (119) | 3 iyul 2015

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Prezident İlham Əliyev:

“Bu tarixi qələbə Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir”

İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Baku-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Əvvəlcə birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərini, yarışlarda ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

Dövlətimizin başçısı mərasimdə nitq söyləyib: “Bakıda birinci Avropa Oyunları uğurla başa çatıb. Bu münasibətlə mən sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Birinci Avropa Oyunları ölkəmiz və Avropa üçün tarixi hadisədir. Ölkəmiz üçün ona görə tarixi hadisədir ki, bu günə qədər Azərbaycanda bu səviyyədə beynəlxalq idman yarışları keçirilməmişdir. Avropa üçün isə ona görə ki, Av-

ropa Olimpiya Komitələrinin prezidenti cənab Patrik Hikkiyə öz adımdan və bütün Azərbaycan xalqı adından bir daha minnətdarlığımı bildirmək istəyirəm. Məhz cənab Patrik Hikkinin təşəbbüsü ilə bu Oyunlar baş tutdu. Bu Oyunların keçirilməsində iştirak etmiş bütün insanlara bir daha öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Yadımdadır, qərar qəbul olunandan sonra mən xalqa müraciət etdim və xalqı təbrik etdim. Eyni zamanda, dedim ki, biz çalışacağıq bu Oyunları ən yüksək səviyyədə keçirək. Şadam ki, bu, belə də oldu. Doğrudan da birinci Avropa Oyunları tarixdə həm də ona görə qalacaq ki, bu Oyunlar ən yüksək dünya səviyyəsində keçirilmişdir.

nətdaram ki, onun və Avropa Olimpiya Komitələrinin qərarı ilə gələcək Oyunların məşəli məhz Azərbaycanda, Bakıda Atəşgah məbədində yandırılacaqdır.

Oyunların hazırlanmasında Beynəlxalq Əməliyyat Komitəsinin – BEGOC-un rolunu yüksək qiymətləndirirəm. Orada işləyən peşəkar insanlar əlbəttə ki, öz töcrü-



Bu qərardan sonra Azərbaycanda gərgin iş başlamışdır. Təşkilat Komitəsi, Beynəlxalq Əməliyyat Komitəsi yaradılmışdır. Hamımız yaxşı

Bu Oyunların keçirilməsi üçün cəmi iki il yarım vaxtımız var idi. Təsəvvür etmək çətin deyil ki, biz nə qədər gərgin iş gördük. Gərgin şəra-

bələrini, biliklərini Azərbaycana gətirmişlər, bizimlə bölüşmüşlər. Onlar bu Oyunları bu səviyyədə keçirmək mümkün olmayacaqdı. Biliyəm ki, onlar da bu aylar, illər ərzində Azərbaycanı ürəkdən sevmişlər. Azərbaycanın bütün imkanlarını, xalqın əhval-ruhiyyəsini və ölkəmizdə gedən müsbət prosesləri görərək onlar bizim xalqımıza, dövlətimizə çox bağlı oldular. Əminəm ki, bu xatirələr onların qəlbindən heç vaxt silinməyəcək. Çünki onların həyatlarının bir hissəsi Azərbaycanda keçibdir. Əminəm ki, biz gələcəkdə də onlarla tez-tez görüşəcəyik.

Könüllülərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Oyunların keçirilməsinin yükünün böyük hissəsini onların üzərinə düşmüşdür. Könüllülər bir daha onu göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var. Mən 2003-cü ildə Prezident kimi fəaliyyətə təzə başlayanda demişdim ki, bizim əsas vəzifəmiz iqtisadi kapitalı, daha doğrusu, “qara qızıl”ı insan kapitalına çevirməkdir. Bugünkü gənclər müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir. İyirmi minə yaxın könüllü, – onların bö-



yük əksəriyyəti yerli uşaqlardır, insanlardır, gənclərdir, – gecə-gündüz çalışmışdır. Onlar gecə-gündüz peşəkarlıqla, ustalıqla, məharətlə çalışaraq idmançılara, qonaqlara böyük mədəniyyət, hörmət, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və mehribanlıq göstərmişlər. Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında könüllülər haqqında daim bu xoş sözləri eşidirəm. Doğrudan da bizim gələcəyimiz etibarlı əllərdədir. Könüllülər bu Oyunlardan sonra əminəm ki, cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar. Onlar bizim gələcəyimizdir. Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır. Gənclər bilikli, savadlı, peşəkar və vətənpərvər olmalıdırlar. Necə ki, bizim könül-

lülərimiz peşəkar, bilikli və vətənpərvərdirlər.

Mən bu gün Təşkilat Komitəsinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Çünki Təşkilat Komitəsinin çox böyük və gərgin fəaliyyəti olmuşdur. Təbii ki, ictimaiyyət tam şəkildə bu fəaliyyətin nədən ibarət olduğunu bilib bilməz. Çünki Təşkilat Komitəsinin tədbirləri mütəmadi qaydada keçirilirdi. Ancaq ictimaiyyətə o qədər də geniş məlumatlar verilmirdi. Hər bir xırda məsələ üzrə bütün işlər ən yüksək səviyyədə görülmüşdü və məhz buna görə Oyunların keçirilməsində heç bir problem yaşanmadı.

Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətlən-

dirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə göstərə bilsin. Çünki burada həm təcürüb, həm peşəkarlıq və ən önəmli xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Bu, ümumiyyətlə ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir. Bəzən məndən soruşurlar ki, Azərbaycan sürətlə inkişaf edir, – baxmayaraq bölgədə, dünyada, bizim qitədə yaşanan proseslər o qədər də ürəkaçan deyil, – nədir bunun sirri?

Ardı səh. 2-də



ropada başqa qitələrdən fərqli olaraq heç vaxt qitə oyunları keçirilməmişdir.

2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin qərarı ilə birinci Oyunların keçirilməsi qərarı qəbul edilmişdir və bu şərtlə missiya bizim üzərimizə düşmüşdür. Bu qərara görə, bu qərarın qəbul edilməsində iştirak etmiş bütün insanlara və ilk növbədə Avropa

dərk edirdik ki, bu Oyunları yüksək səviyyədə keçirmək üçün gərək bütün ictimaiyyət, bütün Azərbaycan vətəndaşları buna fəal dəstək olsunlar. Belə də oldu. Məşəlin qarşılınması mərasimlərində iki milyona yaxın Azərbaycan vətəndaşı iştirak etmişdir. Bu böyük ictimai dəstək bizə güc və inam verdi ki, biz bu Oyunları ən yüksək səviyyədə keçirək.

itdə, vaxt azlığı. Əlbəttə ki, bu böyük məsuliyyət bizim üzərimizdə idi. Avropa Oyunlarının standartları o vaxt mövcud deyildi. Əslində, Oyunların standartlarını biz birlikdə Azərbaycanda yaratdıq və bu, ən yüksək standartlardı.

Məşəlin alovlandırılması mərasimi də çox yaddaqalan oldu. Mən bir daha Avropa Olimpiya Komitələrinin prezidenti cənab Hikkiyə min-

•BAKİ-2015

3



Birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi

• TƏDBİR

5



Binəqədə polis işçilərinin peşə bayramı qeyd olundu

• ASUDƏ VAXT


6



Yay tətilinin səmərəli təşkilində kitabxanaların böyük rolu var

• SOSIAL

7



Çimərliklərdə təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir

Münasibətlərin yüksək səviyyəsi məmnunluq doğurur



İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə görüşüb.

Görüş zamanı Bolqarıstan Prezidenti tarixdə ilk dəfə baş tutan birinci Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib, Oyunların yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına bolqar xalqının təşəkkürünü çatdırıb. O, onilliklər ərzində ideya kimi qalan ilk Avropa Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycanın tarix yazdığını deyib. Bolqar idmançıların Bakıda onlar üçün yaradılan şəraitə böyük heyran olduqlarını, bu şəraiti heç bir yerdə görmədiklərini deyən Bolqarıstan dövlətinin başçısı idmançıların yaşayış yerlərinin, idman infrastrukturunun çox yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev bir vaxtlar Avropa Oyunları ideyasına pessimist yanaşıldığını, standartları mövcud olmayan belə Oyunların lazımsızlığı barədə düşüncələrin olduğunu bildirdi. "Biz qərara gəldik ki, bu Oyunların standartları mümkün qədər ən yüksək standartlar olsun. İndi isə hər kəs görür ki, bu standartlar Yay Olimpiya standartlarıdır", - deyən dövlətimizin başçısı birinci Avropa Oyunlarının bəzi parametrlərə görə hətta Yay Olimpiya Oyunlarından daha da yüksəkdə dayandığını diqqətə çatdırıb. Azərbaycan Prezidenti digər ölkələrin nümayəndə heyətlərinin də birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini bildirdiklərini vurğulayıb.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Əlaqələrimizin siyasi, iqtisadi, energetika, səhiyyə və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

İkitərəfli əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Lixtenşteyn parlamentinin sədri Albert Friki qəbul edib.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısını təbrik edən Lixtenşteyn parlamentinin sədri Albert Friki bütün iştirakçılara, o cümlədən Lixtenşteyn idmançılarına yaradılan şəraitə görə minnətdarlığını ifadə edib. Albert Friki ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğuladı. Azərbaycanda və Lixtenşteyndə mövcud olan siyasi və iqtisadi sabitliyin önəmini qeyd edən qonaq iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyib.

Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxun

nan dövlətimizin başçısı bu Oyunları Avropanın idman tarixində böyük hadisə kimi dəyərləndirib. Prezident İlham Əliyev qeyd edib ki, beynəlxalq Olimpiya Komitəsinin üzvləri və bütün qonaqlar birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini və bu Oyunların Yay Olimpiya Oyunları səviyyəsində olduğunu bildirirlər. Dövlətimizin başçısı Azərbaycanın Lixtenşteyn ilə ikitərəfli münasibətləri genişləndirməkdə maraqlı olduğunu deyib. Ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, sərəmayə qoyuluşu, parlamentlərarası əlaqələr və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayan Prezident İlham Əliyev əməkdaşlıq sahələrinin müəyyənlişdirilməsi və nəzərdən keçirilməsinin önəmini qeyd edib.

Prezident İlham Əliyev:

"Bu tarixi qələbə Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir"

Əvvəlki səh. 1-də

Bu barədə çox danışmaq olar. Ancaq mən hesab edirəm əsas məsələ ondan ibarətdir ki, biz dövlətimizi, xalqımızı hər şeydən çox sevirik. Bu məhəbbət, bu vətənpərvərlik, bu peşəkarlıq və işimizə sədaqət əlbəttə, imkan verir ki, Azərbaycan sürətlə inkişaf etsin və bizim gələcəkdə də çox böyük qələbələrımız olacaqdır.

Əlbəttə, bu gün mən idmançıların uğurlarını, qələbələrini xüsusilə qeyd etmək istəyirəm. Təbii ki, biz bu Oyunları yüksək səviyyədə keçirməli iddik və keçirdik. Bu, bir daha ölkəmizin potensialını, gücünü göstərdi. Biz bu potensialı əlbəttə ki, bildirdik. Cəmi 24 il ərzində Azərbaycan elə zirvələrə qalxıb ki, bəzi ölkələrə bu səviyyəyə qalmaq üçün bəlkə yüzilliklər lazımdır. Bu Oyunlar sadəcə olaraq bizə imkan verdi ki, bu potensial dünyaya, Avropaya, eləcə də öz ictimaiyyətimizə nümayiş etdirək. Həm insan potensialı, həm dövlətimizin iqtisadi potensialı, həm cəmiyyətdə hökm sürən xoş əhval-ruhiyyə, xalqla iqtidar arasındakı birlik, milli ideyalar ətrafında birləşməyimiz, milli həmrəylik – məhz budur bizim uğurlarımızın əsas şərtləri.

Bu Oyunlar imkan verdi ki, biz özümüzü göstərək. Bizi istəməyən qüvvələr bəzi hallarda bunu bizə irad tuturdular ki, Azərbaycan Oyunları keçirməklə özünü göstərmək istəyir. Bu, təbii. Əlbəttə, hər bir ölkə özünü göstərmək istəyir. İnkişaf etmiş ölkələr, hansılar ki, dəfələrlə bu səviyyəli tədbirləri keçirmişlər. Onlar da özlərini göstərmək istəmişlər. Yəni, burada heç bir qəbahət yoxdur. Bəli, bizim göstərə biləcəyimiz minimumlar həddindən artıq çoxdur. Biz Azərbaycanı dünyaya müasir, dinamik, demokratik, inkişaf edən, öz mədəniyyətinə, tarixinə bağlı olan



qələbədir. Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir. Əziz idmançılar, mən sizi öpürəm, bağrıma basıram. Sağ olun.

Bu günlər ərzində hamımız yaqın ki, bir neçə dəfə kövrəldik. Hamımızın elə unudulmaz anları olmuşdur

hallarda böyük idman nəticələri olur.

İdmanda əldə edilən uğurlar müəyyən bir baza əsasında yaranır. Bu bazanı biz yaratmışıq. Artıq neçə ildir ki, biz idmanın inkişafı ilə çox ciddi məşğul oluruq. İdmançılar, klublar, federasiya-

diplomu", "Şəhrət", "Dostluq", 2-ci dərəcəli "Vətəna xidmətə görə" ordenləri və "Tərəqqi" medalı ilə təltif edilmələri barədə dövlətimizin başçısının 2015-ci il 29 iyun tarixli sərəncamları oxunub. Azərbaycan Prezidenti İlham Əliyev mükafatları təqdim edib.

və məhəbbətimi ifadə edirik.

Hörmətli cənab Prezident, bizim əməyimizi belə yüksək qiymətləndirib Azərbaycanın ali orden və medalları ilə təltif etdiyinizə görə hər birimizin adından Sizə öz dərin minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycanın hər bir qələbəsinin arxasında Sizin əməyiniz, biliyiniz, iradəyiniz durur. Çox sağ olun ki, biz bu gün qüdrətli, sabit, öz sözünü deyən və öz maraqlarını qoruyan dövlətin vətəndaşıyıq. Çox sağ olun ki, Sizin və Azərbaycan xalqının birliyi nəticəsində ölkəmiz belə inanılmaz nailiyyətlərə imza atıb. Oyunlara hazırlıq zamanı bizə göstərdiyiniz dəstəyə görə çox sağ olun. Ən çətin məqamlarda, ən dramatik anlarda Siz bizə arxa oldunuz. Sizin ölkəmizə, xalqımıza olan inamınız heç bir şübhə qoymurdu ki, hər şey əla olacaq və biz yenə də qələbə çalacağıq. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq.

Bu 17 gün ərzində yaşadığımız xoş anlar üçün Sizə də-



ki, bunu sözlə təsvir etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, gücü, xalqımızın birliyi, bütün bunlar heç vaxt yadımızdan çıxmayacaq.

Azərbaycan bu gün zirvədədir. Azərbaycan bu gün müstəqil, inkişafda olan güclü

lar, idman cəmiyyətləri, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, biz hamımız birlikdə idmanı inkişaf etdiririk. Təsədüfi deyil ki, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında bizim idmançılarımız ən yüksək kürsüyə qalxırlar. Bu dəfə

Mərasimdə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətləri-



xalq kimi, dövlət kimi göstərmişik. Bu Oyunlar cəmiyyətdə nadir bir əhval-ruhiyyə yaratdı. Bu, əvvəllər də var idi. Yəni, cəmiyyətimiz milli ideyalar, milli maraqlar uğrunda çox fəal hərəkət edir. Ancaq bu Oyunlar xalqımızı bir daha birləşdirdi. Bir daha bizi qürurlandırdı ki, görün, biz nəyə qadirik.

İdmançıların uğurlarına qayıdarkən bu, xüsusilə böyük əhəmiyyət daşıyır. Çünki onların qələbələri bu Oyunları daha da böyük zirvəyə qaldırdı. Mən tam əminəm ki, bəlkə burada oturan və ümumiyyətlə ictimaiyyət arasında yaqın müxtəlif fərziyyələr var idi ki, bizim komandamız neçənci yeri tutacaq. Amma bəlkə heç kim inanmırdı ki, bu, ikinci yer olacaqdır. Bu, tarixi

dövlət kimi uğurla irəli gedir. Bizim siyasi, iqtisadi sahələrdə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrımız var. Biz haqlı olaraq, bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Biz fəxr edirik ki, cəmi 24 il ərzində Azərbaycan ancaq hərtərəfli cəhətdən inkişaf etmiş ölkələrdir. Çünki kasıb, inkişaf etməyən, geridə qalmış ölkələrdə çox nadir

isə bu Oyunlar Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir.

Biz gələcəkdə də uğurla inkişaf edəcəyik. Məndə bu məsələ ilə bağlı heç bir şübhə yoxdur. Azərbaycan inkişaf yolu ilə gedəcək. Gələcəkdə bizim böyük uğurlarımız və qələbələrımız olacaqdır. Bu yolda bütün Azərbaycan xalqına yeni uğurlar, yeni qələbələr arzulayıram.

Sonra mükafatlandırma mərasimi keçirilib.

"Bakı-2015" birinci Avropa Oyunlarının keçirilməsində xüsusi xidmətləri olan şəxslərin, həmçinin Avropa Oyunlarında uğurla çıxış edən idmançıların, onların məşqçilərinin, idman federasiyaları sədrlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri

nə görə Mehriban Əliyevanın "Heydər Əliyev" ordeni ilə təltif edilməsi barədə Prezident İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı oxunub. Dövlətimizin başçısı "Heydər Əliyev" ordenini Mehriban Əliyevaya təqdim edib.

Əməyinə verilən yüksək qiymətə görə minnətdarlığımı bildiren "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib: "İlk Avropa Oyunlarının uğurla başa çatması və idmançılarımızın nailiyyətləri münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Azərbaycan öz qüdrətini, əzəmətini və birliyini dünyaya bir daha nümayiş etdirdi. Əziz idmançılar, bizə qələbə sevincini bəxş etdiyinizə görə sizə öz dərin hörmətimi

rin minnətdarlığımızı bildiririk. Mən idman lüğətindən istifadə etsəm deyər bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini görür yaşamaq ən böyük xoşbəxtlikdir.

Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzle xidmət etməyə hazırıq.

Çox sağ olun, bir daha çox sağ olun ki, Azərbaycanı belə yüksək zirvələrə qaldırmısınız. Qoy Tanrı Sizi və Azərbaycanı hər zaman qorusun!"

BİNƏQƏDİ

Təsisçi:
Binəqədi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
**AZ1130, Bakı, Binəqədi rayonu,
Nizami Nərimanov küçəsi, 75**

Tel.: (012) 563 57 28

E-mail: binqededi-qazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Binəqədi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

Birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi

İyunun 12-dən 28-dək dünya idman ictimaiyyətinin gözü Azərbaycanda olub. Bakı bu 17 gündə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına layiqincə ev sahibliyi edib. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə idmançını, nümayəndə heyətlərinin üzvlərini, bu Oyunları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbinə riqqətə gətirib.

Möhtəşəm idman bayramı təntənəli bağlanış mərasimi ilə sona çatıb. Mərasimin keçirildiyi, birinci Avropa Oyunlarının yadigarı olan Bakı Olimpiya Stadionu yenə də izdihamlı olub. Bağlanış mərasiminə hədsiz maraqlı Avropanın böyük uğur qazandığını göstərib. İdman mütəxəssisləri, analitiklər hesab edirlər ki, "Bakı-2015" gözəldir. İdman mütəxəssisləri, analitiklər hesab edirlər ki, "Bakı-2015" gözəldir. İdman mütəxəssisləri, analitiklər hesab edirlər ki, "Bakı-2015" gözəldir.

Stadionda hamı öz yerini tutub: mərasimin təşkilatçıları və iştirakçıları da, idmançıların və tamaşaçıların da. Sonuncuların simasından, əhval-ruhiyyəindən belə məlum olurdu ki, 17 oyun günü, maraqlı və gərgin keçən yarışlar, idmançıların parlaq çıxışları onları ürəyincə olub. Azərbaycan ötən 17 gündə 21 qızıl medal sevinci yaşayıb. Biz bu göstəriciyə görə yalnız Rusiyadan geri qalaraq ikinci yeri çıxmışıq. Avropanın 49 ölkəsindən 48-ni geridə qoyaraq qitə ikincisi olmaq doğrudan da böyük şərəfdir. İdman həvəskarlarını, Bakı sakinlərini bağlanış mərasiminə gətirən əsas amillərdən biri də bu idi: qələbdən doğan sevinc və iftixar hissələri. Bu hissələr stadionda toplaşan on minlərlə insanın hər birinin simasında əks olunub.

Bakı Olimpiya Stadionunda qurulan əsas səhnə açılış mərasimində olduğu kimi, bu dəfə də bənzərsizliyi, genişliyi ilə diqqətə çəlib. Əsas və yarımda bənzərsizliyi, genişliyi ilə diqqətə çəlib. Əsas və yarımda bənzərsizliyi, genişliyi ilə diqqətə çəlib. Əsas və yarımda bənzərsizliyi, genişliyi ilə diqqətə çəlib.

Bədii rəhbər Ceyms Hedli bağlanış mərasiminin ideya və məzmununu belə ifadə edib: Mərasim ənənəvi və müasir Azərbaycan mədəniyyətinin vəhdətini nümayiş etdirəcək diqqətə gələcək yətdir. Biz keçmişin müasir dövrü necə formalaşdırdığını və gələcəyə necə təsir göstərdiyinin şahidi oluruq. Müasir dövrün musiqisi, rəqsi, memarlığı milli ənənələrdən qaynaqlanıb və yaranan əhəmiyyətli bizi ilhamlandırır. İlk dəfə olaraq Avropa Oyunları 50 ölkəni yarım meydanlarında bir araya gətirib.

Bu axşam Oyunların uğurunu və idmançıların zəfərini qeyd edirik. Odlar Yurdu Azərbaycan öz alovunu dünya ilə bölüşdü. Onun işığı hamımızın qəlbində yaşayır.

Şounun təşkilində iştirak edən 1600-dən çox könüllünün əksəriyyəti azərbaycanlı olub. Həmçinin 17 müxtəlif ölkədən də könüllülər cəlb edilib. Onlar 400 dəfədən çox məşq ediblər. Mərasimin təşkilində 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış minədən mütəxəssis cəlb olunub.

Bağlanış mərasimi stadionda şeyurların səsləndirilməsi ilə başlayıb. Nəzərlər Prezident lojasına yönəlib. Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini, Bolqarıstan Prezidenti Rosen Plevneliyevi, Rusiya Dövlət Dumasının sədri Sergey Narişkini, Lihtenşteyn parlamentinin sədri Albert Friki, Avropa Olimpiya Komitəsinin, Beynəlxalq



zənginləşdirilmiş ənənələrini tərənnüm edir. Ətrafa xalq musiqisinin sədalari yayılır və ona müasir müğənilər səs verir. Xalq rəqslərinin və müasir rəqsələrinin ifaçıları bir-birlərinə ritm və

qarşı-qarşıya hərəkət edirlər. Bir cərgənin önündə Olimpiya Oyunlarının vətəni Yunanıstanın, digərinin önündə ilk Avropa Oyunlarının ev sahibi Azərbaycanın bayraqları dalğalanır. Uşaq xorunun

Azərbaycanın birinci xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edir:

– Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini. Zati-aliləri.

Avropa Oyunlarının atletləri.

Xanımlar və cənablar.

İlk Avropa Oyunlarının bağlanış mərasiminə xoş gəlmisiniz.

Hörmətli həmvətənlər, Birinci Avropa Oyunlarının uğurla başa çatması münasibətilə sizi ürəkdən təbrik edirəm. Oyunlar zamanı Azərbaycan yığma komandasına, Avropa atletlərinə və çoxsaylı qonaqlarımıza göstərdiyiniz dostluq, qonaqpərvərlik və dəstəyə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Müstəqil Azərbaycana yeni qələbələr, Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Əziz dostlar,

İlk Avropa Oyunları başa çatır. Ötən 17 gün Azərbaycanın tarixində əlamətdar və yaddan çıxılmaz günlər oldu. Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fəxrənləndik. Qürur hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmiyyətimizə və Avropa Oyunlarında sözün əsl

Bütün xalq öz atletləri ilə qürur duyur. Onlar bütövlükdə 56 medal, o cümlədən 21 qızıl medal qazanmış, ümumi medallar cədvəlində isə ikinci yeri tutmuşlar. Azərbaycan atletləri, Sizin uğurunuz gələcək nəsillər üçün bariz nümunədir.

Mən bu Oyunlarda iştirak etmiş bütün atletlərə təşəkkürümü bildirmək istəyirəm. İlk Avropa Oyunlarını belə bir yaddaqalan idman festivalına çevirdiyinizə görə minnətdaram. Siz möhtəşəm çıxışlarınızı həvəslə, cəsarətlə və incəliklə bizə bəxş etdiniz. Bu Oyunlar Sizin Oyunlardır və nailiyyətləriniz bizi həqiqətən ilhamlandırır.

Hamınızı təbrik edirəm.

Mən mövqeyi və qətiyyəti sayəsində Avropa Oyunları ideyasını reallığa çevirən Avropa Olimpiya Komitəsinə və onun prezidenti cənab Patrik Hikiniyə dərin təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm.

Mən, həmçinin hazırlıq zamanı dəyərli tövsiyələrinə görə Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralosa təşəkkürümü bildirmək istəyirəm.

Oyunların Təşkilat Komitəsinin üzvlərinə və bütün beynəlxalq tərəfdaşlarımıza nümayiş etdikləri sadıqlığı və fəaliyyətə görə minnətdaram.

Avropadan öz komandalara dəstək vermək məqsə-

məqdə bizə yardımçı oldu. Ölkəmizin böyük gələcəyi olan bu cür istedadlı gəncləri var.

Xarici könüllülərimizə də çox sağ ol deyirik. Siz bütün Avropadan Azərbaycana gəldiniz ki, bu tarixi tədbiri təşkil etməkdə bizə kömək edəsiniz və idman, dostluq festivalının bir hissəsi olasınız. Biz sizə qarşı qətiyyət və ümid edirik ki, yenidən gələcəksiniz.

Azərbaycan öz qollarını və ürəyini Avropaya açdı. Biz köhnə dostlarımızı salamladıq və yenilərinə qazandıq.

Bu axşam biz hamımızla sağollaşıyıq. Lakin Sizi Azərbaycanda gələcək tədbirlərdə yenidən görməyə ümid edirik.

Gələcək il Bakıda 42-ci Şahmat Olimpiadası və "Formula-1" Avropa Qran-pri yarışları keçiriləcək. 2017-ci ildə biz dördüncü İslam Həmrəylik Oyunlarını qəbul edəcəyik. Nəhayət, 2020-ci ildə futbol üzrə Avropa çempionatının matçları şəhərimizdə təşkil olunacaq.

Bu axşam biz məşəli söndürəcəyik və ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm.

Son 17 gün hər zaman xatirəmizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizə yaddaqalan məqamı olacaq.

Atletlər, sağ olun!
Dostlar, sağ olun!
Azərbaycan, sağ ol!

Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini çıxış edib:

– Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev.

Birinci xanım, "Bakı-2015" in Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Nəhayət, 17 günlük möhtəşəm idman bayramını bizimlə bölüşən hər bir insan. Sağ olun!

Avropa Oyunlarını alovlandıran qüvvəyə mənə Odlar Yurdundan gəldi.

Azərbaycan, sən bizim səmimi və qonaqpərvər ev sahibimiz oldun.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə "Bakı-2015" ilk Avropa Oyunlarının Əməliyyat Komitəsi Avropada ən yaxşı kişi və qadın idmançıları üçün çox gözəl arenaları hazırladı.

İş fəaliyyətinin dəqiqliyi qızıl medalları standartına uyğun oldu.

Yeni gənc qəhrəmanlardan ibarət komandanın Sizin gözəl könüllüləriniz formalaşdırdı.

Bütün bunlar cəmi 30 ay ərzində təmin edildi.

Burada yaratdığımız idman obyektləri gələcək illərdə atletlərinizə, xalqımıza və gənclərə xidmət edəcək.

Belə bir böyük layihənin reallaşdırılmasında nümayiş etdirdiyiniz yekdilliyə görə hamınıza minnətdarıq. Siz komandalarınızı idman arenalarında ən yüksək nəticələrə əldə etmək üçün ilhamlandırdınız.

Beynəlxalq və Avropa fəderasiyalarına minnətdarıq. Siz bu Oyunlara, innovasiyaya açıq fikirlə yanaşdınız. Biz birlikdə nümayiş etdirdik ki, müasir dövrün və çoxnövlü idman tədbirləri hər bir şəhərin tələbat və istəklərinə cavab verə bilər.

Artdi səh. 4-də



Olimpiya Komitəsinin nümayəndələrini, Avropa Olimpiya ailişinin üzvlərini hərərətli alqışlarla salamlayıblar.

Azərbaycan müxtəlif rənglərin, insanların, ənənələrin vəhdətindən ibarət zəngin xalça təsiri bağışlayır. Xalçanın ilmləri və naxışları kimi onların da hər biri fərqlidir. Buna baxmayaraq, fərqlilik onları gözəl bir əsər yaratmaq məramı ətrafında birləşdirir.

Yaradıcı heyət "Oyanış" adlandırılan mərasimi məhz bu ideya əsasında qurub. Stadiondakı ekranlarda rəngbərəng xalça ilmləri canlanır. Görkəmli rəssam Faiq Əhmədinin bənzərsiz xalçalarının naxışı 10-dan 0-dək rəqəmlərə çevrilir və geriye sayım başlayır. Sifir gördüyü an işıq əsas səhnədəki iki müğəninin üzərinə düşür. Xor onlara qoşularaq Azərbaycanın dövlət himnini yeni simfonik aranjemanda ifa edir.

Azərbaycanın dövlət bayrağı stadionda gətirilib və Avropa Olimpiya Komitəsinin bayrağının yanında ucaldılır. Bu məqamda idmançılarımız ilk Avropa Oyunlarında qazandıqları qələbələrin şərəfinə dövlət bayrağımızın 21 dəfə yüksəyəcək ucaldığını, dövlət himnimizin səsləndiyini bir daha qürur hissi ilə xatırlayıyıq.

Mərasimin "Transformasiya" adlanan başlanğıc hissəsi Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyini enerjisi və gücü ilə

enerji ilə cavab verirlər. Rəqəmsal əsas səhnədə dövrə vurduqca paltarları ətrafa şəfəq saçaraq gözəl naxışlar yaradır.

Səhnədəki üç nəhəng heykəl fırlandıqca musiqinin ritmi dəyişir. Açılan hər bir ötəyin uclarından 24 ifaçı tutur. Musiqi rok sintezinə çevrildikdə isə ənənəvi ətləklər müasir parlaq naxışlara dönür. Bunun ardınca heykəlləri hərəkətə gətirən 128 ifaçı görünür. Səhnədə dövrə vuran yüzlərlə rəqqas mozaika formasında naxışlar yaradır. Stadionda qurulan "Qız qalası"nın divarları aralanır və tamaşaçının gözü qarşısında Bakının yeni rəmzi olan "Alov qüllələri" canlanır. Bu səhnə müasirliyin keçmişdən qaynaqlandığını əyani şəkildə təcəssüm etdirir.

Stadionun ekranlarında qısa film nümayiş olunur. Bu film öz enerjisi, ruh yüksəkliyi və fədakarlıqları ilə ilk Avropa Oyunlarının uğurla keçməsinə töhfə verən 12.500 alovqoruyan könüllüyə minnətdarlığın ifadəsidir.

Arenada "Çal-oyna" xalq mahnısının melodiyası eşidilir. Azərbaycan Dövlət Uşaq Filarmoniyası xorunun ifa etdiyi bu mahnı 17 gün ərzində qəlbimizi idman ustalığı və cəsarəti ilə fəth edən 6 min atletin şərəfinə səslənən bayram havası təsiri bağışlayır. Mahnının sədalari altında stadionda bayraqdaşyanlar daxil olurlar. Onlar iki cərgədə

üzvləri sülh və birlik rəmzi olan su zənbəqlərini komandaların bayraqlarına verirlər. İdmançıların tribunaların önündən keçirlər. Tamaşaçılar "Bakı-2015" in iştirakçı ölkələrinin nümayəndələrini alqışlayırlar.

Təbii ki, Azərbaycan idmançılarının payına daha çox alqış düşür. Bu da təsadüfi deyil. İdmançılarımızın birinci Avropa Oyunlarında sözün əsl



mənasında tarix yazmağa nail olublar. Onlar yarışların 21 qızıl, 15 gümüş və 20 bürünc medalını qazanıblar. Bununla da Azərbaycan qitə üzrə ikinci yeri tutmaqla, idman ölkəsi olduğunu bir daha sübuta yetiriblər.

İdmançıların birlik və dostluq rəmzinə çevrilən parada başa çatır. Onlar stadionda dövrə vurub tribunalarda yerlərini tuturlar.

dartlara uğurlu idman tədbirini keçirir.

Son 17 gün ərzində biz Avropa dövlətləri arasında birliyin, həmrəyliyin və dostluğun şahidi olduq.

Mən Oyunlara və atletlərə verdiyi böyük dəstəyə görə Azərbaycan xalqına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm.

dilə gəlmiş çoxsaylı sədaqətli azarkeşlərə təşəkkür edirəm. Siz qələbələrini qeyd etdiniz. Siz məğlubiyyət zamanı təsəlli verdiniz. Siz Oyunlar üçün istək, coşqu və dostluq mühitini yaratdınız.

Mən gözəl könüllülərimizə minnətdarlığımı bildirmək istəyirəm. Siz olmadan biz bu tədbiri keçirə bilməzdik. Sizin həvəsiniz və peşəkardığınız "Bakı-2015" ruhunu canlandırdınız.

Birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi

Əvvəlki səh. 3-də

Avropa atletlərinə minnətdarlığımızı bildiririk. Siz ölkələrinizi və qitənizi şərəf və ləyaqətlə təmsil etdiniz. Oyunların böyüklüyünü yüksək idman nəticələri müəyyən edir.

Siz bizə möhtəşəm idman bayramı bəxş etdiniz.

Ümid edirəm ki, siz bu Oyunları həmişə xatırlayacaqsınız. Qələbəyə sevinirsiniz. Məğlubiyyətdən dərs götürdünüz. Siz Avropanın ən yaxşı idmançıları ilə yaşadığınız, məşq etdikdən və yarışdıqdan sonra artıq "Rio-2016" Olimpiya Oyunlarında bütün dünyaya qarşısında çıxışa hazırsınız.

Avropa fərqliliklər və böyük rəqabət, müxtəliflik, idman və yarışma qitəsidir. Lakin burada, Avropa Oyunlarında biz ümumi inamla, ümumi bayraq altında toplaşdıq: idman və Olimpiya ideallarına doğru addımlamaq bizi ayıran yox, daha çox birləşdirən məkana aparır. Bu inam ondan ibarətdir ki, biz – Avropanın 50 ölkəsi hər dörd ildən bir iki möhtəşəm həftə ərzində birgə ola bilərik.

Bu, bütün gələcək Avropa Oyunlarının əsaslanacağı Oyunlar oldu. Bu cür tədbirin sarsılmaz və ilhamlandırıcı əsası qoyuldu.

Avropa Olimpiya ailəsinə və dünyadakı dostlarımıza tam əminliklə deyirəm: Azərbaycanın gələcəyi parlaqdır. Avropa Oyunlarının gələcəyi parlaqdır. Avropanın gözəl atletləri üçün gələcək parlaqdır.

Beləliklə, indi mən minnətdarlıq, qürur və böyük nikbinlik hissi ilə "Bakı-2015" ilk Avropa Oyunlarını bağlı elan edirəm.

Sağ ol, Bakı!

Sağ ol, Azərbaycan!

Çıxışlar zamanı fonda gözəl musiqi səslənir. Onu Avropanın istedadlı musiqiçilərindən biri olan Kristian Ştaynhauzer bağlanış mərasimi üçün məxsusi bəstələyib.

Stadionun monitorlarında daha bir qısa film nümayiş olunur. Film Azərbaycanın yaxın illərdə ev sahibliyi edəcəyi böyük tədbirlərdən – 2016-cı il "Formula-1" Avropa Qran-pri yarışlarından, 2017-ci il İslam Həmrəylik Oyunlarından, 2020-ci il futbol üzrə Avropa çempionatının final mərhələsi matçlarından və Bakının görməli yerlərindən bəhs edir.

Biz hər gün yeniləşən texnologiyalar əsərində yaşayırıq. Bu texnologiyalar sayəsində ölkələr və ayrı-ayrı fərdlər – onların ideyaları, mənsub olduqları xalqın mədəniyyəti və dəyərləri enerjini bir-birinə ötürmək baxımından əvəzolunmaz mübadilə imkanları yaradır.

Səhnədə dünyanın gələcəyi təsvir olunur. Bu, gəncliyin enerjisidir. Rəqqas səhnədə bir enerji qığılcımı yaradır. Güclü enerji bədəninə keçərək onu hərəkətə gətirir. Rəqqas bu enerjini rəqqasəyə, daha sonra isə başqalarına ötürür. Onların urban və atletik tərzdə hərəkətləri yüksək enerjili hip-hop rəqsinə çevrilir. Beş yüzdən çox ifaçı diod lampalarla bəzədilmiş altıbucaqlı lövhələri başları üzərində tutaraq səhnəyə daxil olurlar. Onlar hərəkət etdikdə lövhələr əvvəlcə qrafik ekvalayzer, daha sonra sənaye üslubunda düşərək müxtəlif heyətlərimiz obrazları yaradır.

Musiqi getdikcə həzinləşir və tamaşaçıların diqqəti səmaya yönəlir. İfaçılar üz-



ətdirən obraza çevrilir. Sonda "Bakı-2015" birinci Avropa Oyunlarının rəmzi olan nar ağacının qrafik obrazı yaranır.

Stadionun monitorlarında 17 günlük yarışların əsas məqamları nümayiş etdirilir. Tamaşaçılar ruh yüksəkliyi və sevincin, qələbə və məğlubiyyətin doğurduğu hisslərini,

altı rəqqas qum üzərində çəkilən təsvirlərə mütənəsb xoreoqrafik hərəkətlər nümayiş etdirir. Rəssam yaxınlaşan tufanı təsvir etdikdə rəqqaslar külək və dalğaları canlandırırlar. Daha sonra o, qum üzərində quş fiqurları çəkir və səhnədə Oyunların iştirakçısı olmuş 50 ölkəni təcəssüm et-

qamına çatdıqda Simurq quşu heyretəməz şəkildə alovlanır və stadionun mərkəzində şölə saçararaq yanmağa başlayır.

Bu möhtəşəm səhnə məşhur əfsanənin motivləri əsasında qurulub. Əfsanəyə görə, bir dəstə quş xoşbəxtliyin, sağlamlığın və müdrikliyin müjdəçisi olan səhri Simurq

olur. Onun közü yerə yeni həyat toxumları kimi səpələnir, torpağa düşdükcə oyanış, dirçəliş baş verir.

Mərasim üçün yaradılan Simurq quşunun çəkisi 2 tona yaxın, ölçüləri 18x18 metrdir. Onun 50 qanadının hər birinin uzunluğu görüldükdə 1-3,4 metrə çatır.

Onlardan biri Oyunların alovu ilə çıraqını yandıraraq onu digər uşaqlarla bölüşür. Çıraqlar bir-bir yanır.

Sonra səhnənin mərkəzinə yaxınlaşan alov ifaçıların yanından keçir və onların da çıraqları yanmağa başlayır. Bu çıraqların əslində nəhəng çılçıraq səmaya yüksəlir. Stadion möhtəşəm işıq selinə qərq olur. Buradan belə bir mənə çıxır: Avropa Oyunları alovunun zərrəciklərini qəlbimizdə daşıyıb dünya ilə paylaşsaq, o da Simurq quşu kimi ölməz olacaq.

Bu təsirli səhnələr Martin Rozenqarten və Kristian Ştaynhauzerin Azərbaycan xalq mahnısı "Sarı gəlin" in motivləri əsasında aranjeman etdikləri "Lanterns" musiqisi ilə müşayiət olunur. Musiqi Şirzad Fətəliyevin ifasında balabanda səslənir.

Stadionda müasir rəqslər və mahnılar, ecazkar görüntülər bir-birini əvəz edir. Məşhur musiqi qruplarının və xarici estrada ulduzlarının ifaları əsl bayram ovqatı yaradır. İdmançılar tribunallardan



rində altıbucaqlı formalı işıq zolaqları olan sirk halqalarının akrobatik hərəkətlər edirlər. Onlar tədricən yerə enir və bu zaman səhnədə çıxış edən ifaçılar şouya qoşulurlar. Əllərində əlvan rəngli bayraqlar olan 75 ifaçı səhnə boyunca hərəkət edir. Ahəngdar çəkilmiş hərəkət edən altıbucaqlı lövhələr birləşərək buta formalı üç səhnəni təcəssüm

idman arenalarında yaranmış dostluğun şahidi olurlar.

Stadiona Azərbaycan muğamını tərənnüm edən həzin kamaşa səsi yayılır. Əsas səhnədə Atəşgah məbədi ucaldımağa başlayır. Məbədin damında dayanmış qum rəssamı Simurq quşu əfsanəsindəki "həyat ağacı"ni çəkir. Onun çəkdiyi səhnədə heyətlərimiz şəkildə canlanır. Yetmiş

dirən 50 quş görünür. Quşlar bir yerə toplaşaraq əfsanəvi Simurq quşuna çevrilir.

Musiqi getdikcə daha tənənəli xarakter alır. Qum rəssamı indi alov rəsmləri çəkir və səhnəyə alov dilimlərinə bənzər qanadları olan rəqqaslar çıxır. Musiqi güclənir, rəqqaslar daha çəvik hərəkətlər edir və səhnə sanki od-aloğa bürünür. İfa kulminasiya mə-



quşunun axtarışına çıxır. Bir araya gəldikdə Simurq quşunun ruhunun qəlblərində yaşadığını və birləşəcəkləri təqdirdə vahid sirlə varlığa çevriləcəklərini anlayırlar. Belə də olur. Onların birliyindən yaranan Simurq quşu alovların əhatəsində pərvazlıb səmaya qalxır və qanad çaldıqca yanaraq minlərlə işıq zərrəcici arasında görünməz

Səmadan tamaşaçıların üzərinə Simurq quşu əfsanəsindəki oyanış və dirçəliş toxumlarını əks etdirən yanar köz – işıq diodları səpələnir. Beləliklə, 17 günün kulminasiya nöqtəsi yaxınlaşır, birinci Avropa Oyunlarının alovu sönməyə başlayır. Yavaş-yavaş sönməkdə olan bu alovun ətrafında 50 iştirakçı dövləti təmsil edən 50 uşaq dayanır.

meydançaya axışır, rəqs edənlərə qoşulurlar. Bu səhnə birlik və dostluğun daha bir parlaq nümayişinə çevrilir.

Möhtəşəm atəşfəşanlıq başlayır. Bakı səmasını nura boyayan əl-əvan fişənglər ilk Avropa Oyunlarının başa çatmasından xəbər verir. Beləliklə, "Bakı-2015" Azərbaycana başucalığı gətirən tarixə çevrilir.

Dövlətimizin başçısı Avropa Olimpiya Komitələrinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin tərkibinə Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janes Kosijancic, Avropa Olimpiya Komitələrinin baş katibi Raffaele Pagnozzi, Avropa Olimpiya Komitələrinin koordinasiya komissiyasının sədri Spiros Kapralos daxildir.

Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə dövlətimizin başçısına təşəkkürlərini çatdırıb: "Düən Sizin paralimpiyaçı cüdoçu İlham Zəkəyevə qızıl medalı təqdim etməyiniz və onunla birlik-

də fəxri kürsüdə durmağınız möhtəşəm və həyəcanlı anlar idi. Bu görüntülər bütün dünyada çox böyük maraqla izlənilirdi".

Xoş sözlərə görə Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkiyə dərin minnətdarlığını bildiren dövlətimizin başçısı həqiqətən də İlham Zəkəyevə qızıl medalın təqdim edilməsi mərasiminin bütün Azərbaycan xalqı və eləcə də idmançılar üçün çox təsirli məqam olduğunu vurğulayıb. İlham Zəkəyevin cəsurluq, ləyaqət simvolu olduğunu qeyd edən dövlətimizin başçısı ona medalın məhz Azərbaycanın Silahlı Qüvvələr Günündə təqdim edilməsinin çox rəmzi və əlamətdar xarakter daşıdığını bildirib: "O, məni fəxri kürsüyə dəvət etdi və mən böyük məmnunluqla bunu etdim", – deyən Prezident İlham Əliyev

həmin anların unudulmaz olduğunu qeyd edib.

Prezident İlham Əliyev görüş zamanı nümayəndə heyətinin üzvlərinə Azərbaycanda idmanın inkişafına, birinci Avropa Oyunlarının təşkilində göstərdiyi xidmətlərə görə və şəxsən Avropa Olimpiya Komitələrinin prezidentini Patrik Hikkiyə bu işlərdə böyük əməyinə görə səmimi qəlbən minnətdarlığını bildirib. Avropa Oyunlarının Azərbaycanda keçirilməsini Avropa Olimpiya ailəsinin və şəxsən Patrik Hikkinin Azərbaycana olan inamının ifadəsi kimi dəyərləndirən dövlətimizin başçısı ölkəmizin bu etimadı layiqli şəkildə doğrultmaq üçün söylərini əsirgəmədiyini qeyd edib.

Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin koordinasiya komissiyasının sədri Spiros Kapralosun



və Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin bütün üzvlərinin möhtəşəm, unudulmaz ilk Avropa Oyunlarının keçirilməsi işindəki xidmətlərini yüksək qiymətləndirib.

Avropa Olimpiya Komitə-

lərinin vitse-prezidenti Janes Kosijancic deyib: "Çox sağ olun, cənab Prezident. Avropa Oyunlarının təşkilindəki xidmətlərinizə görə çox minnətdarıq. Xalqımızın əməyini, xüsusilə də gənclərin fəaliyyətini yüksək qiymətləndiririk. Biz hamımız birlikdə, Azərbaycan ölkəsi, Bakı küləklər şəhəridir. Lakin mən buraya "gülərlü insan ölkəsi" ifadəsini də əlavə etmək istərdim. Bütün həyatım boyu bu qədər gülərlü gənc insan görməmişdim.

Onların dostcasına münasibətinin və ruh yüksəkliyinin şahidi olduq. Düən İlham Zəkəyevə medal təqdim etmə mərasimində onun Azərbaycanın dövlət himninin sözlərini oxuması bizi çox təsirləndirdi. O, əsl vətənpərvərdir. Biz insanlarımızın və şəxsən Sizin birinci Avropa Oyunlarının təşkili işinə verdiyiniz dəstəkdən şərəf hissi duyuruq".

Dövlətimizin başçısı həqiqətən də bu Oyunların təşkili və keçirilməsində xalqımızın əməyinin, xüsusilə də gənc könüllülərin peşəkərliliyinin və yüksək əhvalruhiyyəsinin onda da böyük təəssürat yaratdığını deyib. Prezident İlham Əliyev bir daha Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkiyə və nümayəndə heyətinin üzvlərinə xoş sözlərə görə minnətdarlığını bildirib.

Binəqədidə polis işçilərinin peşə bayramı qeyd olundu

1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

İyulun 2-də daxili işlər orqanlarının peşə bayramı münasibəti ilə Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyətinin və ictimaiyyət nümayəndə

Toplantını giriş sözü ilə açan Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayilov 97 illik tarixə malik Azərbaycan polisinin keşməkeşli olduğu qədr də şərəfli bir yol keçdiyini, daim Vətənə, dövlətə, xalqa şərəf və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildirmişdir. Azərbaycan polisinin şanlı tarixinin ən mühüm mərhələlərinin ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə qırılmaz şəkildə bağlı olduğunu

xüsusi vurğulamışdır.

Çıxışının sonunda şəxsi heyətin öz andına sadıq qalaraq qanunla müəyyən edilmiş mühüm və şərəfli vəzifələri, qarşıya qoyulmuş tapşırıqları əzmlə yerinə yetirəcəyini deyən N.İsmayilov bundan sonra da xalqa, Vətənə və dövlətə sədəqətlə xidmət edəcəklərini vurğulamışdır.

Tədbirdə iştirak edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik etmiş, onlara

qüdrətlənməsi, beynəlxalq aləmdə nüfuzunun daha artması üçün mükəmməl dövlət siyasəti mövcud olmalıdır. Bu istiqamətdə əsas prioritetlərdən biri ölkədə ictimai-siyasi sabitliyin qorunması, asayişin bərpa olunmasıdır. Azərbaycanda mövcud sabitliyin qorunmasında polis orqanlarının fəaliyyəti həqiqətən təqdirəlayiqdir. Ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, bütün sahələrdə olduğu kimi, hüquq-mühafizə orqanlarında da islahat



ya vasitəsi ilə izləyirik. Bu baxımdan, Azərbaycandakı mövcud ictimai-siyasi sabitlik bütün dövlətlərə nümunə ola bilər. Möhtərəm Prezident İlham Əliyevin bildirdiyi kimi, "Bu gün Azərbaycan sanki sakitlik adasıdır".

Ümummilli lider Heydər Əliyev hər zaman Daxili İşlər Nazirliyinin işini yüksək qiymətləndirmişdir. Azərbaycan polisi bu mühüm vəzifənin öhdəsindən bu gün də şərəflə gəlir. Son illər Azərbaycanda, o cümlədən Binəqədi rayonunda polis-cəmiyyət münasibətləri özünün yeni mərhələsinə qədəm qoyub.

Vətəndaşların polisin ən yaxın tərəfdaşı kimi cinayətlərin profilaktikası prosesində fəal

iştirakı bunun bariz nümunəsidir. Polislə insanlar arasında yaranan səmimi, doğma münasibətdən də bunu aydın görmək mümkündür. Bu günlərdə ölkəmizdə keçirilən və öz möhtəşəmliyi ilə bütün dünyaya səs salan "Bakı-2015" I Avropa Oyunlarında da Azərbaycan polisi öz işinin öhdəsindən layiqincə gəlmişdir.

Xüsusi vurğulamaq istəyirəm ki, Binəqədi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı polis işçiləri, sözün həqiqi mənasında, əsl qəhrəmanlıq nümayiş etdirdilər. Bu hadisədə fədakarlıq göstərmiş hər bir polis nəfərinə xüsusi təşəkkürümü bildirmək istəyirəm".

Tədbirdə iştirak edən rayon prokuroru, ədliyyə müşaviri Nazim İmanov, MTN-in rayon şöbəsinin rəisi Rafiq Səfərov, rayon Asaqqallar Şurasının sədri Akif Rəfiyev və Polis İdarəsinin Veteranlar Şurasının sədri Zakir Əhmədov çıxış edərək 97 illik tarixə malik Azərbaycan polisinin şərəfli fəaliyyəti barədə geniş məruzə ilə çıxış etmişlər.

Sonra xidməti vəzifələrində fərqlənən bir qrup polis əməkdaşına Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunmuşdur. Şəhid olmuş polislərin ailə üzvləri və veteranlar da mükafatlandırılmışlar.



dələrinin iştirakı ilə tədbir keçirilmişdir. İdarənin yeni inzibati binasında gerçəkləşən mərasimdə işğal olunmuş torpaqlarımızın müdafiəsi və cinayətkarlığın qarşısının alınması zamanı şəhid olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

deyən N.İsmayilov Prezident İlham Əliyevin ölkəmizin qüdrətlənməsi, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi davamlı tədbirlər nəticəsində asayiş keşikçilərinin yüksək peşə hazırlığına zəmin yaratdığını, mənəvi-psixoloji cəhətdən mətinləşdiyini



şərəfli və məsuliyyəti işlərində uğurlar arzulamışdır. X.İsgəndərov vurğulamışdır ki, Azərbaycan polisinin qarşısında duran ən mühüm vəzifə ölkədə əmin-amanlığın keşiyində ləyaqətlə dayanmaq, ictimai-siyasi sabitliyi təmin etməkdir: "Dövlətin formalaşması, inkişafı,

aparıldı və bu, tezliklə öz bəhrəsini verməyə başladı. Bugünkü Azərbaycan dövlətinin inkişafında polis orqanlarının da xüsusi əməyi var. Hər bir dövlətdə sabitlik birincil yerdə durur. Bu gün dünyanın inkişaf etmiş ölkələrində baş verən hadisələri hamımız mətbuat, televizi-

"Ağ ölüm"lə mübarizə hər kəsin mənəvi borcudur



İyunun 25-də Binəqədi qəsəbəsindəki Mərkəzi Mədəniyyət evində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Sağlam bir gələcək üçün narkomanıya və QİÇS-ə yox deyək" adlı tədbir keçirilib. Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuriyə Allahyarova, rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, şagirdlər və ictimaiyyət nümayəndələri toplantıda iştirak ediblər.

Tədbirdə çıxış edən Nuriyə Allahyarova narkomanıyanın bütün dünyada baş ağrısına çevrildiyini bildirdi: "Etiraf etməliyik ki, bəşəriyyət bu bələnin kökünü bircə fəlik kəsmək gücündə deyil. Bütün dünya ölkələrinin bu problemin qarşısının alınması məqsədilə milyardlarla vəsait xərcləməsinə baxmayaraq, hələ də köklü dəyişikliklərə nail olunmayıb. Bu gün cəmiyyət ən ağır bələlardan biri ilə üz-üzədədir. Azərbaycan müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə "Narkomanlıqla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri" üzrə xüsusi komissiya yaradıldı. 2013-cü ildə isə Prezident İlham Əliyev tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi gənclər arasında narkomanlığa qarşı mübarizə tədbirlərini daha da gücləndirdi. Gələcəyimiz olan gənc nəslin hərtərəfli sağlamlıq formalaşması mənasında ictimai məsuliyyəti dərk edən hər bir vətəndaşın narkomanlığa qarşı aparılan mübarizədə həmrəylik göstərməsi vacib şərtidir".

onun doğurduğu ağır fəsadlar cəmiyyətdən gizlədilib. İstər KİV-də, istərsə də təhsil müəssisələrində bu sahədə informasiyanın daim gizli saxlanması narkomanlığın qol-budaq atmasına səbəb olub.

Azərbaycan müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə "Narkomanlıqla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri" üzrə xüsusi komissiya yaradıldı. 2013-cü ildə isə Prezident İlham Əliyev tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi gənclər arasında narkomanlığa qarşı mübarizə tədbirlərini daha da gücləndirdi. Gələcəyimiz olan gənc nəslin hərtərəfli sağlamlıq formalaşması mənasında ictimai məsuliyyəti dərk edən hər bir vətəndaşın narkomanlığa qarşı aparılan mübarizədə həmrəylik göstərməsi vacib şərtidir".

qanunsuz dövriyyəsinin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının rolundan danışdı. O, bu sahədə koordinasiya işi vacibliyindən və ictimaiyyətin bu sahəyə həssas münasibətinin əhəmiyyətindən bəhs etdi. Bildirilib ki, narkomanıya qarşı mübarizənin birinci yolu təhsil ocaqlarından keçir. Məhz bu səbəbdən, orta ümumtəhsil məktəblərində şagirdlər arasında maarifləndirmə və təbliğat işləri gücləndirilməli, eyni zamanda cəmiyyətə bu işdə hüquq-mühafizə orqanlarına kömək göstərməlidir.

İctimai Şuranın sədri Aslan Mehdiyev uzun müddətdir ki, cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən birinin narkomanıya və QİÇS olduğunu bildirdi. O, bu dəhşətli bələlərin törətdiyi fəsadlar haqqında elmi söhbətlər aparmayaraq, xüsusilə gənc nəslin bu cür maarifləndirici və təbliğat xarakterli tədbirlərə cəlb olunmasının vacibliyindən danışdı.

Tədbirin bədii hissəsində 26 İyun – Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar İrəvan Azərbaycan Dövlət Dram Teatrı tərəfindən səhnələşdirilən "Ağ ölüm" tamaşası nümayiş etdirilib.

Yaşıllıqlara zəruri qulluq göstərilir

Son illər Binəqədi rayonunda aparılan abadlıq-quruculuq işlərinin əsas hissələrindən biri yaşllaşdırma və ekoloji tarazlığın qorunması ilə bağlıdır. Bu işlərin tərkib hissəsi kimi Bakı-Sumqayıt şosesində salınmış yaşillıq zolaqları paytaxt sakinlərini, o cümlədən şəhərimizə gələn qonaqları məmnun edir. Aparılan abadlıq işləri nəticəsində paytaxtın şimal qapısından Bakı Beynəlxalq Avtovağzal Kompleksinə doğru mənzərə tamamilə dəyişib. Biləcəri qəsəbəsinə aparılan yolda şam ağacları ilə yanaşı, müxtəlif növ gül kolları əkilib və qazon örtüyü salınıb. Həmin istiqamətdə yol boyunca salınmış çəmənlilər əraziyə xüsusi gözəllik verir.

Ümumiyyətlə, rayonun ayrı-ayrı ərazilərində aparılan abadlıq işləri zamanı yaşillıq zolaqlarının salınmasına xüsusi diqqət ayrılıb. 6, 7, 8 və 9-cu mikrorayonların ərazisindəki yeni yaşıl zonalar təbii mənzərəni xeyli canlandırır. Statistik məlumatlara əsasən, təkcə 2014-cü ildə Binəqədi rayon yaşllaşdırma sahəsi tərəfindən 6 min 423 ədəd ağac, 3 min 260 kvadratmetr çəmənlilik və 31 min 400 ədəd gül kolları əkilib. Son illər rayonda 20-yə yaxın park, istirahət mərkəzi və "Abad məhəllə" yaradılıb. Mərkəzi yolların ətrafında ağac və bəzək kolları əkilib. Ardıcıl şəkildə həyata keçirilən bu tədbirlər rayonun yaxın illərdə yaşillıqları ilə göz oxşayacağına, ekoloji vəziyyətin daha da yaxşılaşacağına böyük ümidlər yaradır.

Bu tədbirlərin uğurla həyata keçirilməsində Bi-



neqədi Rayon Yaşıllaşdırma İdarəsinin də böyük əməyi var. Qurumun rəisi Maşallah Məmmədov qəzetimizə açıqlamasında bildirdi ki, son

ları əkilib. Ağaclar, əsasən, rayonun 28 May qəsəbəsində, "Motodrom" ərazisində, "Dərnəgül" metrostansiyasının yaxınlığında, Biləcə-

məkdəşləri tərəfindən lazımi qulluq göstərilir".

M.Məmmədov hazırda gücləndirilmiş iş rejimində işlədiklərini vurğuladı: "Abad məhəllə" və "Təmiz Binəqədi" layihələri çərçivəsində gücləndirilmiş iş rejimində bizim idarənin əməkdaşları nəzarət edirlər. Rayon ərazisində salınan çəmənlilərə, əkilən nadir ağaclarla vaxtılı-vaxtında qulluq göstəririk. Yeni salınmış bəzi yaşillıqlara Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) xidmət göstərir. Mütəmadi olaraq ərazidəki çəmənlilik və ağaclar dərmənlənir, dibləri bellənir, gübrə verilir. Sözügedən ərazilərin suvarılması MKTB tərəfindən həyata keçirilir. Biz onlarla birgə yeni salınan yaşillıqlara baxış keçiririk".

İdarə rəisi onu da bildirdi ki, ölkəmizdə uğurla keçirilən "Bakı-2015" Birinci Avropa Oyunları ərəfəsində idarə əməkdaşları gücləndirilmiş iş rejimində çalışıblar. Rayonda yerləşən idman obyektlərinin ərazisində və obyektlərə gedən yollarda gül kollarına və ağaclarla lazımi qulluq göstərilir.



illər rayonun yaşllaşdırılması ilə əlaqədar bir sıra məqsədyönlü işlər həyata keçirib: "Bu işlərə rayon ərazisində sakinlər üçün təhlükə yaranan quru ağacların kəsilməsi, budanması, yeni ağacların əkilməsi və s. daxildir. 2015-ci ilin yanvar-iyun aylarında idarə tərəfindən 500 ədəd xan çinarı, 1300 ədəd şam ağacı, 100 ədəd eldar şamı və 20 mindən çox gül kol-

ri qəsəbəsində və Azadlıq prospektinin Binəqədi rayon ərazisində düşün hissəsində əkilib. Bu ilin 6 ayı ərzində, əsasən, Azadlıq prospekti boyunca, "Azadlıq prospekti" metrostansiyasının yaxınlığında, Ramiz Abovov və Fərhad Hümətovun adını daşıyan parklarda 20 min gül kolu əkilib, çəmənlilər salınıb. Əkilən ağaclarla və çəmənlilərlə idarənin

Tarixin qızıl yaddaşı: dünya idman aləminə yeni nəfəs gətirən ilk Avropa Oyunları

ESMİRA ORUCOVA

İyun ayında ölkəmiz böyük bayram əhval-ruhiyyəsinə qərq olmuşdu. Hamımız səbrsizliklə gözlədiyimiz birinci Avropa Oyunlarının həyəcanını yaşadıq. Dövlət və xalqın vəhdəti, ölkədə mövcud olan ictimai-siyasi sabitlik, güclü iqtisadi inkişafın sayəsində müstəqil Azərbaycan tarixdə ilk dəfə keçirilən Qitə Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Beləcə, Azərbaycan öz qüdrəti ilə bu imtahandan da alnıaçıq, üzüağ çıxmağı bacardı. Bütün bunlar onu deməyə əsas verir ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qərarını verənlər heç də səhv etməmişdilər. Söz-süz ki, burada siyasi sabitlik, iqtisadiyyatın, mədəniyyətin, şəhər infrastrukturunun inkişafı, böyük idman yarışlarının keçirilməsində ölkənin təcrübəsi kimi vacib məqamlar da nəzərə alınmışdı.

Böyük siyasi iradə və mənəvi birlik göstərərək ilk Avropa Oyunlarını keçirməklə Azərbaycan doğru yolda olduğunu bir daha dünya ictimaiyyətinə sübut etdi. Ölkəmiz bu böyük idman tədbirində yeni standartlar, yeni tələblər müəyyənləşdirdi. Adətən, sadə vətəndaşlar böyük idman yarışlarının tarixini yadda saxlamırlar, amma yarışların ilk vətəninin hansı şəhər olduğunu bilir. Yəni hər hansı mötəbər yarışın ilk dəfə keçirildiyi yer hər bir şəxsin yaddaşına əbədi həkk olunur. Bu baxımdan, əminliklə deyə bilərik ki, qədim Bakı da Avropa Oyunlarının paytaxtı kimi yaddaşlarda qalacaq.

İlk Avropa Oyunlarında idmançılarımıza dəstək verənlər arasında Binəqədi sakinləri də çoxluq təşkil edib. Onlar ayrı-ayrı idman arenalarında təşkil olunan yarışlarda tamaşaçı kimi iştirak edərək, atletlərimizə mənəvi dəstək olublar. Binəqədi sakinləri Qitə Oyunlarının açılış və bağlanış mərasimlərində də iştirak ediblər. Onlar yarışların təşkili, qonaqlar üçün yaradılan şərait və s. barədə təəssüratlarını biziylə bölüşüblər.

Nərgiz Qurbani, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyi idarə heyətinin üzvü: “Birinci Avropa Oyunları Azərbaycanın tarixi uğurudur. Bu yarışlarda biz dünyaya ədalət, sağlam rəqabət, dostluq və həmrəylik nümayiş etdirdik. 2012-ci ilin dekabr ayında Avropa Olimpiya

Komitələrinin Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qəbul edilmiş qərarı dövlətimizin apardığı uğurlu siyasətin, bizə olan etimadın qələbəsi idi. Avropa Olimpiya Komitələrinin qərarından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqı-



mıza etdiyi mürcətiyədə bu möhtəşəm idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün bütün xalqın həmrəyliyinin zərurətini vurğulamışdı. Ölkə başçısı bu yarışların keçirilməsində gənclərin rolunu xüsusi qeyd etmişdi. Belə də oldu, çünki iki il yarım müddətdə hazırladığımız 17 günlük elit idman yarışları artıq uğurla başa çatdı. Amma uzun zaman Avropanın təmsilçiləri bütün dünya Azərbaycanın ev sahibliyi etdiyi yarışlardan danışıcaq. Çünki ilk olaraq biz bu yarışların standartlarını müəyyən etdik, hər dörd ildən bir keçirilməsi nəzərdə tutulan Avropa Oyunlarının məşəlinin məhz Odlar Yurdu Azərbaycanın “Atəşgah” məbədinə alovlandırılması təmin etdik. Oyunların açılış və bağlanış mərasimlərinin möhtəşəmliyini isə sözlə ifadə etmək çox çətindir. Bu mərasimlərin hər birini canlı izləmək şansı əldə etmişdim. Dövlət himnimizin səslənməsinə hörmət əlaməti olaraq xarici turistlərin himnimizə münasibəti, dövlət bayrağımızın stadionda dalğalanması, Prezident İlham Əliyevin ilk Av-

ropa Oyunlarını rəsmən açıq elan etməsi, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın səmimi çıxışı, tariximizi tərənnüm edən səhifələrin canlanması, möhtəşəm muğamımız və milli alətlərimizin ifasında musiqilərimizin səslənməsi, idmançılarımızın stadionda keçidi zamanı Binəqədi gənclərinin Azərbaycanın böyük bayraq ilə onlara dəstək nümayiş etdirməsi... Sadəcə, bir kəlmə deyər bilmərəm ki, bütün bunlar həqiqətən çox qürurverici anlar idi”.



Nazirə Rzazadə, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini: “İyunun 28-də ilk Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimində mən də iştirak etdim. Avropa Oyunları tək idman deyil, dostluq, qaradışlıq, birliyin göstəricisidir. Mən bir vətəndaş kimi özümü çox xoşbəxt hiss edirəm. Çünki yarışlar zamanı, açılış və bağlanış tədbirlərində könlüllü dostlarımızın göstərdiyi performanslar, ölkəmizə təşrif buyuran qonaqlarla mehriban davranışı, xoşrəftar, gülərliz münasibət hər bir azərbaycanlı kimi, mən də öz millətimlə,

dövlətimlə fəxr edir, qürur duyuram. Təəssüratlarımı sözlə ifadə etməyə çətinlik çəkirəm. Təkcə onu demək kifayətdir ki, həmin anlarda hər kəs çox xoşbəxt idi və hamının üzündə xoş təbəssüm vardı. Bütün bunlara görə, mən öz xalqla, dövlətimlə, gözəl məmləkətimlə fəxr edirəm”.



Fazil Məmmədov, 297 sayılı məktəbin direktoru: “Yəqin ki, uzun illər öncə ölkəmizdə bu cür mötəbər yarışın keçirilməsi bizə yuxu kimi görünürdü. Lakin görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin düşünlü müəssisəsinə Azərbaycanın bugünkü mənzərəsi bir reallağa çevrilib. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə idman dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi dəyərləndirmiş, ona ümummilli mədəniyyətin tərkib hissəsi kimi baxmışdır. Heydər Əliyev istər sovet dövründə, istərsə də ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycana rəhbərlik etdiyi illərdə idmana, onun inkişafına və maddi-texniki bazasının yaradılmasına, idmançıla-



ra dövlət səviyyəsində qayğı göstərilməsinə xüsusi diqqət yetirmiş, gənc nəslin fiziki cəhətdən sağlam yetişdirilməsi məsələsinə daim diqqət mərkəzində saxlamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin milli dövlətçilik kursunu, o cümlədən idmana qayğı siyasətini uğurla davam etdirir. Dövlətin daimi diqqət və qayğısı sayəsində bu gün ölkəmizdə idman yüksəliş dövrünü yaşayır.

Birinci Avropa Oyunlarında idmançılarımızın çıxışlarını xüsusi vurğulamaq istərdim. Atletlərimizin hər biri çalışdı ki, qızıl medal qazansın və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu təbrik edib başına bassın. Bu, onlar üçün bir növ stimulla çevrilmişdi. İdmançılarımız onlara bəslənən etimadla la-yiqincə doğrultdular. Güclü Rusiya komandasından sonra ikinci olmaq bizim üçün böyük nəticədir. Fərsətdən istifadə edib ilk Avropa Oyunlarında medal qazanan hər bir idmançımız kollektivimiz adından ürəkdən təbrik edirəm. Mən də ailə üzvlərimlə birlikdə əksər yarışlarda azarkeç kimi iştirak etmişəm. Doğrudan da çox mötəşəm idi”.

Mustafa Həsənov, “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin direktoru: “Avropa Oyunlarında Azərbaycanın üçrəngli bayrağının qaldırıl-

ması, himnimizin səsləndirilməsi ölkəmizin dünyada nüfuzunun artmasının yeni mərhələsi oldu. Yarışların yekununda medalların böyük dəsti ölkəmizdən kənara çıxmadı. Atletlərimiz bizim üçün yeni olan idman növlərində də özlərini təsdiq edə bildilər, böyük əzmlə mübarizə apararaq Avropa idman tarixinə yeni səhifə yazdılar. Onu da deyim ki, dünyanın heç bir yerində idmana Azərbaycandakı kimi qayğı göstərilmir. Gənclərdə bu sahəyə diqqətin artması Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Məhz dövlət başçısının möhkəm iradəsi, şəxsi qayğısı sayəsində gənclərimizin sağlam ruhda tərbiyəsi, idmana olan marağının artması təmin olunmuşdur. Mən də yarışları izləyənlər arasında idim. Hər şey yüksək səviyyədə idi. Ölkəmizdə qonaq olan xarici ölkələrin nümayəndələri də onlara yaradılan şəraitdən razılıqlarını bildirdilər. İlk Avropa Oyunlarında könüllülərin işini xüsusi vurğulamaq istərdim. İdman arenalarında Binəqədidən olan könüllülərin olması məni xüsusilə sevindirdi”.

Çimərliklərdə təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir

MƏHƏBBƏT ORUCOV

Havaların isti keçməsi ilə bağlı paytaxt sakinləri istirahət etmək üçün ənənəvi olaraq dəniz kənarına – çimərliklərə üz tuturlar. Xəzərin sahilləri indi zənginlərin də, kasıbların da, məşhurların da, sadə adamların da sevimli istirahət məkanına çevrilib. Bəs buillik çimərlik mövsümündə insanlar necə dincəlidirlər? Onların təhlükəsizlikləri necə qorunur?

Bu və digər suallara cavab tapmaq ümidi ilə Binəqədi rayonu ərazisində yerləşən Novxanı çimərliyinə üz tutduq. Havanın küləkli keçməsinə baxmayaraq, çimərlikdə xeyli insan istirahət edirdi.

Yay aylarında insanların kütləvi üz tutduğu çimərliklərin təmiz və səliqəli saxlanması səlahiyyətli qurumların diqqət mərkəzindədir. Bu mənada, Binəqədi rayonunun ərazisində yerləşən çimərliklər Xəzərin sahilindəki digər çimərliklərdən xeyli fərqlənir. Son bir ildə “Təmiz Binəqədi” layihəsi çərçivəsində adı çəkilən ərazidə müsbətə doğru kifayət qədər dəyişiklik olunub. Çimərlik Binəqədi rayon bələdiyyəsinə məxsus ərazidə yerləşdiyindən, burada təmizlik işlərinə əsasən həmin bələdiyyə nəzarət edir. Hər həftəsonu çimərlik ərazisində imaciliklərin keçirilməsi ad hal alıb. Yaz-yay mövsümünə hazırlıq tədbirləri çərçivəsində ötən aylarda Novxanı, Fatma və Görənil bag massivlərində 5 yeni məişət tullantıları meydançası tikilib, 3 yerdə mövcud meydançalar təmir edilib.

Ərazidə olarkən burada genişmiqyaslı abadlıq və təmizlik işlərinin aparıldığını əyani şahidi olduq. Çimər-

liyin dənizə yaxın hissəsində narın qumun toplanması üçün ərazi xüsusi texnika vasitəsi ilə şumlanmış və səhəl boyu təmizlik işləri aparılmışdı. Bir sözlə, hər tərəfdə xüsusi səliqə-sahnan hökm sürürdü.

Binəqədi bələdiyyəsinin sədr müavini Sabir Həsənov biziylə söhbətində bildirdi ki, Novxanı çimərliyi yay aylarında əhalinin ən çox üz tutduğu istirahət məkanlarından biridir: “Bunu nəzərə alaraq, rayon rəhbərliyi çimərlikdə və onun yaxınlığında təmizlik və abadlıq işlərinə xüsusi diqqət yetirir. Binəqədi RİH rəhbərliyinin tapşırığı əsasında çimərliyə gedən yolun



ətrafı başdan-başada abadlaşdırılıb, heyətlərin hasarları təmir olunaraq rənglənib. Bu gün Novxanı bag massivində əhalinin istirahəti üçün tam şərait yaradılıb. Qəsəbədən keçən dəmir yolunun ətrafında təmizlik işləri aparılıb, məhəllədəxili yollar asfaltlanıb, ərazidən keçən su kanalının üzərindəki körpü təmir edilib”.

Müsahibimizin sözlərinə görə, çimərlik mövsümü ilə əlaqədar ərazidə xidmət göstərən bütün işə obyektlərinin sahiblərinə səliqə-sahnan ciddi fikir verilməsi ilə bağlı xəbərdarlıq edilib: “Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Novxanı çimərliyində yerləşən müxtəlif istirahət mərkəzlərinin və ictimai-iaşə obyektlərinin ərazisində hər həftə imaciliklər təşkil edilir – zədələnmiş konteynerlər təmir edilir, rənglənir, məişət tullantıları meydançaları qaydaya salınır. Dənizkənarı ərazidə mövsümlə əlaqədar imaciliklərin müntəzəm şəkildə keçirilməsi nəzərdə tutulub”.

Müsahibimizin sözlərinə görə, çimərlik mövsümü ilə əlaqədar ərazidə xidmət göstərən bütün işə obyektlərinin və ictimai-iaşə obyektlərinin ərazisində hər həftə imaciliklər təşkil edilir – zədələnmiş konteynerlər təmir edilir, rənglənir, məişət tullantıları meydançaları qaydaya salınır. Dənizkənarı ərazidə mövsümlə əlaqədar imaciliklərin müntəzəm şəkildə keçirilməsi nəzərdə tutulub”.

Sədr müavini onu da bildirdi ki, bag massivlərindən keçən su kanalı müntəzəm olaraq təmizlənir və bu, texminən 5 kilometr ərazini əhatə edir. Bag massivində qaz, su, işıq problemləri aradan qaldırılıb. Naqliyyatla bağlı heç bir çətinlik yoxdur: “Paytaxtın ayrı-ayrı ərazilərindən çimərliyə bir neçə marşrut işləyir. Məişət tullantılarının

daşınması, müqavilə əsasında, “Bəyaz 2010” MMC-yə həvalə olunub”.

Çimərliklə istirahət edən Novxanı qəsəbə sakinini Əhməd Məmmədov biziylə söhbətində burada suyun təmiz saxlanılmasına xüsusi nəzarət edildiyini vurğuladı: “Əvvəllər dənizə böyük həcmdə çirkab suları axıdırdısa, son illərdə bu xoşagəlməz vəziyyət tam aradan qaldırılıb. Çirkab suların təmizlənməyə birbaşa dənizə axıdılması üçün ərazidə beş ədəd modul (təmizləyici qurğu) quraşdırılıb. Hazırda çimərliyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Binəqədi Rayon Gigiyena və Epidemiolegiya Mərkəzi tərəfindən nəzarət edilir. Çimərlik mövsümü başlayanadək Mərkəzin sanitariya xidməti Bakı və Abşeron çimərliklərində 2 dəfə monitorinq keçirib və Novxanı ərazisindəki çimərliklər yararlı hesab olunub”.

Çimərliyə istirahətə gələnlərin təhlükəsizliyinin təmin olunması və istirahəti üçün də lazımı şərait yaradılıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri sahil boyu ərazilərə ciddi nəzarət edirlər. Görülmüş işlərin nəticəsidir ki, mövsüm başlayandan ərazidəki çimərliklərdə boğulma halı müşahidə olunmayıb. Əraziyə yangınsöndürən, polis, təcili tibbi yardım maşınları və digər xidmətlərə aid texnika cəlb olunub. Özəl çimərliklərin hamısında xüsusi təlimatlandırılmış xilasedicilər fəaliyyət göstərir. Çimərliklərin hər birində dənizə müşahidə etmək üçün durbun, iki xilasətmə dairəsi, habelə kiçik mühərriklə qayıqla təchiz edilən, hündürlüyü 5 metrədən az olmayan 1 ədəd xilasətmə qülləsi



quraşdırılıb. Həmçinin, dənizdə təhlükəsizlik sahənin sərhədləri qırmızı şarlar vasitəsilə işarələnib. Burada, eyni zamanda, həkim briqadası da fəaliyyət göstərir.

Bəzi çimərliklərin infrastrukturunu müasir tələblərə cavab verməyə də ərazidə təmizliyə ciddi riayət olunur – burada çoxlu sayda zibil qutuları yerləşdirilib. Bundan əlavə, çimərlik sahiblərinə xüsusi sellefon torbalar paylanılıb. Yerə atılmış tullantılar xidməti işçilər tərəfindən həmin torbalara yığılaraq əvvəlcədən ayrılmış əraziyə aparılır.

Çimərlikdə müştərilərə xidmət edən Mətləb Əhmədov ərazidə təmizliyə xüsusi fikir verildiyini diqqətə çatdırdı: “Zibillən vaxtında daşınmasına ciddi əməl olunur. Ərazidə zibil qutularının sayı artırılıb. Dənizə istirahətə gələn hər bir kəsdən müvafiq qaydalarla əməl etmək tələb olunur”.

Ərazidə iri işə obyektləri və otellər fəaliyyət göstərir. Bundan əlavə, çimərlikdə müştərilər üçün kölgəgöçəklər və stol-stullar da mövcuddur. Yeri gəlmişkən, Novxanı

çimərliyində qadağan olunmuş ərazilər də mövcuddur. İnsanların həmin yerlərdə çimməməsi üçün müvafiq nişanlar qoyulub.

Çimərliklərə üz tutanların bir qismi daha yüksək xidmətlərin təklif olunduğu istirahət mərkəzlərində dincəlməyə üstünlük verirlər. Belə ödənişli çimərliklərdə müştərilərə stol, stul, çətin, soyunma otağı, duş, restoran, çardaq və skuter təklif olunur. Çimərlik kifayət qədər təmizdir və yüksək xidmətə baxmayaraq, qiymətlər aşağıdır. Belə çimərlikdə insanların gecə saatlarında əylənmələri üçün musiqili proqramlar – diskotekalar da təşkil olunur.

Binəqədi Rayon Gigiyena və Epidemiolegiya Mərkəzində əldə etdiyimiz məlumatlara görə, rayon ərazisində yerləşən çimərliklərdə dəniz suyunun yoxlanılması müntəzəm qaydada həyata keçirilir. Ərazidə quraşdırılmış sutəmizləyici modulaların fəaliyyəti normal səviyyədədir. Bundan başqa, ərazidə satılan ərzaq məhsullarının keyfiyyətinə də xüsusi nəzarət edilir. Əhalinin həmin çimərliklərə giriş-çixışında heç bir maneə yoxdur.


Novxanıda olarkən müəyyən giley-güzarların da şahidi olduq. Mərkəzin həkimləri ərazidə fəaliyyət göstərən bəzi özəl çimərliklərin sorgulara cavab vermək istəmədiklərindən nəzərlərini bildirdilər. Qeyd edildi ki, həmin obyektlərdə çalışan işçilərin tibbi müayinədən keçib-keçməməsi ilə bağlı hansısa məlumat yoxdur. Ərazidəki bəzi obyektlərdə sanitariya yoxlamalarının aparılmasında müəyyən məhdudiyyətlər mövcuddur. Əvvəllər sanitariya həkimləri obyektləri hər gün yoxlaya gələnlərsə, hazırda bu yoxlamaları ildə yalnız iki dəfə aparmaq mümkündür.

Sonda onu da xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 21 may 2013-cü il tarixli sərəncamına əsasən, çimərliklərdə istirahətə gələnlərdən yalnız duşxana və digər xidmətlərdən istifadəyə görə pul alma bilər. Sərəncama görə, çimərlik ərazisində spirtli içki və tüütün məmulatlarının xüsusi razılıq olmadan satılmasına da icazə verilmir.

Tanınmış sənət adamlarının I Avropa Oyunları ilə bağlı təəssüratları

SİYAVUŞ ƏMİRLİ

Tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan bu böyük məsuliyyətin altından böyük uğurla çıxdı. Yarışların yüksək səviyyədə təşkili, dünya standartlarına cavab verən yeni idman qurğularının, stadionların yaradılması bir daha təsdiqləyir ki, Azərbaycan, həqiqətən, idman ölkəsidir. Respublikamızda bütün beynəlxalq səviyyəli idman tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Bu barədə tək biz yox, beynəlxalq ekspertlər, müxtəlif ölkələrin Olimpiya komitələrinin rəhbər şəxsləri, yarışlarda iştirak edən idmançılar və bu mötəbər tədbiri işıqlandıran jurnalistlər də danışırlar. Müxbirimiz I Avropa Oyunlarının yekunları ilə bağlı tanınmış sənət adamlarının təəssüratları ilə maraqlanıb.



Muğam ifaçısı Ehtiram Hüseynov: "Ölkəmizdə keçirilən bu möhtəşəm idman tədbiri bir daha sübut etdi ki, Azərbaycan xalqı qədim və təkrarsız bir mədə-



niyyətdə sahibdir. 17 gün ərzində idman yarışlarını maraqla və həyəcanla izlədim. Sevincirici haldır ki, bu möhtəşəm tədbiri yüksək səviyyədə təşkil edən ölkəmiz həm də yarışlarda uğurlu qazanaraq komanda hesabında 2-ci yeri tutdu".



Əməkdar artist Babək Niftəliyev: "Avropa Oyunlarının ilkinin ölkəmizdə keçirilməsi 24 illik yaş olan müstəqil respublikamızın tarixinin ən mühüm nailiyyətlərindən biri kimi yadda qaldı. Ən başlıcası isə birinci Avropa Oyunları bu yolda bir sınaq olaraq xalqımızı daha da ruhlandırdı və hər birimizə yeni güc, qüvvə və gələcəyə inam bəxş etdi".

Əməkdar artist Səbuhi İbreyev: "Azərbaycanın uğurla həyata keçirdiyi bu idman tədbiri, həmçinin, bir mədəniyyət yarışını da təşkil etdi. Azərbaycan xalqı qədim və təkrarsız bir mədə-



can dövləti böyük bir xalqı təmsil etdiyini bir daha bütün dünyaya nümayiş etdirdi. Bir sənət adamı və vətəndaş kimi, ölkəmizin bu yarışlarda qazandığı uğurlara çox sevinirəm".



Əməkdar artist Elşən Mansurov: "İlk Avropa Oyunları ilə dünya ictimaiyyətinə, bütün millətlərə qarşımıza açmaq bir daha göstərdi ki, Azərbaycan xalqı bəşəriyyətə böyük mədəniyyət nümunələri bəxş etməklə yanaşı, həmçinin idman sahəsində də möhtəşəm uğurlara imza atmağa qadirdir".

Birinci Avropa Oyunlarının çempionu:

"Hər yarış, əslində, bir imtahandır"

ESMİRA ORUCOVA

Azərbaycanda bütün sahələr kimi, idman və Olimpiya hərəkatı da yüksək sürətlə inkişaf edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti Azərbaycan Respublikasının dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ərzində paytaxtda, eləcə də ölkəmizin müxtəlif regionlarında Olimpiya idman kompleksləri, meydançalar və digər idman qurğuları inşa edilərək xalqın istifadəsinə verilib. Bütün bunlar ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafına, onların sağlam ruhlu vətəndaş kimi böyüməsinə yönəlib.

Bu gün Azərbaycanda idmanın gülləş növü yüksək səviyyədə inkişaf edib. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, dünyanın ən möhtəşəm idman tədbiri olan Yay Olimpiya Oyunlarında əldə etdiyimiz medalların əksəriyyəti məhz güləşdə qazanılıb. Ölkəmizin ev sahibliyi etdiyi ilk Avropa Oyunlarında da güləşçilərimiz onlara bəslənən etimadı doğrultdular. Yarışların ilk günlərindən mübarizəyə qoşulan pəhləvanlarımız inamla mübarizə apararaq 6 qızıl, 2 gümüş və 7 bürünc medalla ən güclülərdən olduqlarını bir daha sübut etdilər.

Birinci Avropa Oyunlarında yunan-Roma güləşi üzrə fəxri kürsüyə qalxan pəhləvanlarımızdan biri də Elvin Mürsəliyev idi. 75 kq çəki dərəcəsinə qüvvəsinə sinayan idmançımız final gedən yolda Slovakiyadan Riçard Riço, Rumınyadan İonel Puskasu, Rusiyadan Çingiz Labazanov və Gürcüstandan Zurabi Datunaşvilini mübarizədən kənarlaşdırdı. Qızıl medal uğrunda görüşdə Elvin Serbiya idmançısı Viktor Nemeslə qarşılaşdı. Bu dəfə də rəqibinə şans verməyən güləşçimiz tarixdə ilk dəfə məhz doğma Vətənimizdə yüksək səviyyədə keçirilən Avropa Oyunlarında Azərbaycana qızıl medalı qazandırdı.

Bu günlərdə birinci Avropa Oyunlarının çempionu ilə redaksiyamızda görüşmək istədik. Dəvətimizi məmnuniyyətlə qəbul edən Elvin Mürsəliyevlə söhbətimizdə güləşə gəlişi, əldə etdiyi qələbələr, Avropa Oyunlarındakı çıxışı və qarşıdakı yarışlar barədə danışdıq.

– Elvin, hər şeydən əvvəl bu böyük qələbə münasibətilə səni ürəkdən təbrik edirik. İndi isə gəl, söhbətimizə uşaqlıq illərinə başlayaq...

– 1988-ci ildə Bakı şəhərində anadan olmuşam. Uşaq vaxtı çox dəcəl idim, bir yerdə dayanma bilmirdim. Valideynlərim, müəllimlərim əlimdə qalmışdılar. Bir gün atam dedi ki, "Hazırlaş, səni güləş bölməsinə yazdıracağam". Beləliklə, 12 yaşından güləşlə məşğul olmağa başladım. Mərkəzi Ordu İdman Klubunda təcrübəli məşqçi Əfsər Nazməliyevin yanında məşq keçməyə başladım. İlk günlər bir az çətin keçsə də sonradan hər şey qaydasına düşdü. Günümün çox hissəsi məşq zalında keçirdi. Güləşi sevməyimdə Əfsər müəllimin böyük rolu olub. O, çox tələbkar və qayda-qanuna ciddi riayət edən məşqçidir. Əslində, insan hər yaş dövründə öyrənməlidir. Çalışmaq, öyrənmək bütün yaş dövrlərində gec deyil. Lakin idmançının karyerası uşaqlıq illərindən başladığı üçün bu dövrdə daha inamla çalışmaq çox önəmlidir. Onu da deyim ki, güləşlə məşğul olmağım dərslərimi oxumağıma mane olmurdu. Beləcə, günlər bir-birini əvəz edirdi. Hər keçən gün mən güləşlə bağlı yeni fəndlər öyrənir, öz üzərimdə daha da məsuliyyətlə işləyirdim.

– İştirak etdiyiniz yarışları və qazandığınız qələbələri necə xatırlayırsan?

– 2000-ci ildə yeniyetmələr arasında ölkə birinciliyi keçirdim. Əfsər müəllimin məsləhəti ilə həmin yarışda 32 kq çəki dərəcəsinə çıxış etdim. Çox həyəcanlı idim. Elə bilirdim ki, döşək üzərinə çıxsam, bütün fəndləri yaddan çıxaracağam. Şükürlər olsun ki, özümü ələ ala bildim və inamla döşək üzərinə çıxdım. Valideynlərim, yaxınları məni dəstəkləmək üçün zala toplaşmışdılar. Bu yarışda gümüş medal qazandım. Sevincimin həddi-hüdudu yox idi. Bu medalı qızıl kimi qəbul etdim və özümə söz verdim ki, növbəti yarışda birinci olacağam. Doğrudan da belə oldu. Sonrakı yarışlarda da qızıl, gümüş və bürünc medallara sahib oldum. 2005-ci ildə yeniyetmələr arasında təşkil olunan Avropa birinciliyində üçüncü yeri tutdum. Sonra gənclər arasında dünya

birinciliyinin qalibi və gümüş mükafatçısı oldum. 2010-cu ildə paytaxtımızda təşkil olunan Avropa çempionatında ikinci yerlə kifayələndim. 2014-cü ildə təşkil olunan Dünya kubokunda və Avropa çempionatında bürünc medal əldə etdim. Bu il İranda keçirilən Dünya kubokunda yığma komandamızın üzvləri inamla mübarizə apararaq, öz



sözlərini dedilər. Hələdici qarşılaşmada güclü Rusiya komandası ilə qarşılaşdıq. Azərbaycan pəhləvanları böyük əzmkarlıq göstərərək Dünya kubokunun sahibi oldular.

– Elvin, ilk Avropa Oyunlarında qızıl medal qazanmaq sənin üçün çətin olmadı ki?

– Əslində, hər yarışın özünə görə çətinlikləri var. Amma idmançı buna çətinlik kimi baxsa, irəli gedə bilməz. Hər yarış, əslində, gördüyün işin sınağıdır, bir imtahandır. Nailiyyətlər gərgin əmək nəticəsində qazanılır. İlk Avropa Oyunlarına ciddi hazırlaşmışdıq. Komandamızın üzvləri ilə birgə gərgin məşqlər keçirdik. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi tərəfindən idmançıların Oyunlara hazırlığı ilə bağlı hərtərəfli şərait yaradılmışdı. Məşqlərimizi tədbirlər planına uyğun keçirirdik. Daxili məşqlərlə yanaşı, bir neçə xarici ölkələrin komandaları ilə yoldaşlıq görüşü də təşkil olunmuşdu.

– Elvin, sonuncu yarışlarda qarşılaşdığınız rəqiblərinizi tanıyırdınız?

– Ən çətin görüşüm Gür-



cüstan və Rusiya idmançısı ilə oldu. Gürcüstan idmançısı ilə ötən il keçirilən dünya çempionatında qarşılaşmışdım. Rusiyalı rəqibimi ilk dəfə idi ki, sınağa çəkirdim. Finalda qarşılaşdığım serbiyalı güləşçi komandasının heyətində bir müddət öncə Bakıda təlim-məşq toplantısında olmuşdu. Məşqlərdə həmin idmançının zəif və güclü cəhətlərini nəzərdən keçirmişdim. Bu, ilk Avropa Oyunları idi. Ona görə də hər bir idmançı istəyirdi ki, burada qızıl medal qa-

– Elvin, çempion olmağında azarkeş dəstəyinin təsirini hiss edtinmi?

– Sözsüz ki, idmançının uğurlu çıxış etməsində azarkeş dəstəyinin rolu böyükdür. Bu, danılmaz həqiqətdir. Heydər Əliyev adına İdman Arenası azarkeşlərlə dolu idi. Güləşəndə azarkeşlərin həyəcanını hiss edirdim. Onların dəstəyi mənə ruh verirdi. Həmvətənlərim çıxışımı sonuna qədər məni dəstəklədilər. Həmin anları heç vaxt yadımdan çıxarmayacağam.

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti



Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az

REDAKSIYADAN:

Yazı çapa hazırlanarkən daha bir xoş xəbər aldıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə I Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında göstərdikləri böyük xidmətlərə görə bir qrup şəxs yüksək dövlət mükafatlarına layiq görülüb. Onların arasında müsahibimiz Elvin Mürsəliyevin də adı var. Azərbaycanın ən ali mükafatlarından biri – "Şöhrət" ordeni ilə təltif olunan çempionumuza uzun ömür, cəsarət, qələbə sevinci arzulayırıq!